



Layihənin istiqaməti:
"Azərbaycanın dövlətçilik tarixinin, milli
adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği"

1951-ci ildə Azərbaycan Dövlət Dram Teatrının kollektivi "Aile namusu" (H.Muxtarov) tamaşasını müvəffəqiyətlə göstərdi. Bu müvəffəqiyətin qazanılmasında quruluşçu rejissorun böyük zəhməti qeyd edilirdi. Mətbuat yazırkı ki, tamaşa hər cür sxematizmdən uzaqdır. Rejissor real, inandırıcı, maraqlı mizanlar və səhnələr yarada bilmişdir. Tamaşada təkrar, düşünləməmiş təsadüfi mizan, özünü doğrultmayan hərəkət və vəziyyət yoxdur. Tamaşada həyat, gənclik qüdrəti və şənlik var...

Teatr Sənəti İnstitutunun (QİTİS) professoru A.Popov tələbəsinin qüvvətli temperamentini, güclü müasirlilik hissini, tükənməz enerjisini, obrazlı rejissor görünümünü, özünə və başqalarına qarşı yüksək tələbkarlığını, başlıcası isə pyesin dramaturji materialını doğru-düzgün təcəssüm etdirmək bacarığını uzaqqorənliklə duyb qiyətləndirmişdi. T.Kazimovun ilk tamaşaından başlamış son quruluşunadək təxminən 30 ilə yaxın bir müddətdə hazırladığı yüksək bədii səviyyəli tamaşalar bunu təsdiqləyir.

1964-cü ildə o, Şekspir dramaturgiyasına müraciət edərək, "Antoni və Kleopatra" faciəsinə sehne təcəssümü verdi. Tamaşa hərəkətə qarşılındı. Görkəmli tənqidçilərdən M.Arif, C.Cəfərov tərəfindən yüksək qiyətləndirilən tamaşa 1965-ci ildə M.F.Axundov adına respublika mükafatı laureati adına layiq görüldü. Müqafat alanlardan biri də, şübhəsiz, quruluşçu rejissor T.Kazimov idi.

"Antoni və Kleopatra"dan sonra o, Şekspirin "Hamlet" və "Fırtına" pyeslərinə də quruluş verdi. Bu da əsəssiz

yini yüksək qiymətləndirdi.

T.Kazimov teatrda baş rejissor işlədiyi müddətdə yalnız tamaşa vermeklə kifayətlənmirdi. O, eyni zamanda, gənc aktyorların roldan-rola necə inkişaf etməsini izləyir, onların düzgün sənət mövqeyində möhkəmlənmələri və müasir tələblərə cavab verən yüksək bədii səviyyəli obrazlar yaratmaları üçün maksimum imkan və şərait yaradırdı. Uzun illər tamaşacıların dərin məhbəbtini qazanmış H.Turabov, Ş.Məmmədova, A.Pənahova, F.Poladov, S.İbrahimova, Y.Nuriyev və başqaları T.Kazimovun rejissor sənətindən bəhərelənmiş, onun quruluşu verdiyi tamaşalarda rəngarəng obrazlar yarada-yarada püxtələşmiş, aparıcı aktyor səviyyəsi nə yüksəlmişlər.

Ötən əsrin 70-ci illərində T.Kazimov rejissor axtarışlarını fəal surətdə davam etdirirdi. Bir sıra Azərbaycan və xarici ölkə müəlliflərinin əsərləri üzərində çalışırdı. Teatrın repertuarını zənginləşdirmək, müasir tamaşalar yaratmaq üçün dramaturqlarla elaqəni daha da möhkəmləndirirdi.

Hec kəsə bənzəməyən Tofiq Kazimov

Zəngin yaradıcılığına malik rejissor teatrda dəst-xətti ilə fərqlənən sənətkar idi

İlk baxışdan elə görünə bilərdi ki, bu sözlər təcrübəli, tanınmış bir sənətkarın tamaşası haqqındadır. Əs-lində isə həmin tərif o vaxt Moskvada ali rejissorluq təhsilini yenice başa vurub doğma şəhərinə qayıdan və professional teatrda ilk müstəqil tamaşasını veren gənc rejissor Tofiq Kazimova aid idi. Bəli, "Aile namusu" tamaşası sehne sənətimizə doğrudan da, istedadlı bir rejissorun gəldiyini xəbər verdi, elə bir rejissorun ki, sonralar Azərbaycan teatrının bir çox uğurları onun adı ilə bağlıdır.

"Aile namusu" tamaşasından sonra rejissor coşğun həvəs və böyük ehtirasla bir-birinin ardınca "Məzəli hadisə", "Lənkəran xanının vəziri", "Sevilya ulduzu", "Atayevlər ailəsinde", "Vassa Jeleznova", "Qəribə adam" tamaşalarını hazırladı. Bu tamaşalar aydın şəkildə sübut etdi ki, T.Kazimovun rejissorluq imkanları milli məhdudiyyət bilmir. O, bir sənətkar kimi M.F.Axundovun, İ.Əfəndiyevin əsərlərini, eyni zamanda K.Haldoninin, Lope de Vega'nın, M.Qorkinin, N.Hikmətin pyeslərini özünə doğma və yaxın biliirdi; bu yaradıcılıq amilini bütün fəaliyyəti ərzində davam və inkişaf etdirdi.

T.Kazimov Azərbaycan Dövlət Dram Teatrında ilk quruluşlar verər-kən onun sehnəsində A.İsgəndərov, M.Məmmədov, Ə.Şərifov kimi təcrübəli rejissorlar gözel tamaşalar hazırlayırdı, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, R.Əfqanlı, M.Sənən, K.Ziya, F.Qədri, Ə.Ələkbərov, İ.Dağışanlı kimi qüdrətli aktyorlar çıxış edirdilər. Belə bir teatrda heç kəsə bənzəməyən, öz rejissor dəst-xətti, pyesi təhlil etmək tərzi, aktyorlarla rol üzərində işləmək üsulu ilə meydana atılmaq hər adəmin hüneri deyildi. T.Kazimov istedadlı olduğu, rejissorluq sənətinin nəzəriyyə və təcrübəsinə mükəmməl yiyələndiyinə görə teatrda öz yerini tuta bildi və sözünü dedi.

Onun müəllimi - Moskvadakı

deyildi. Ona görə ki, T.Kazimov Şekspir yaradıcılığına çoxdan bələd idi - Abbas Mirzə dövründən. Bu barədə özü müsahibələrinin birində belə deyir: "Bizim aile teatral aile idi. Tez-tez teatra gedər, Abbas Mirzə kimi nəhəng sənətkarların oyunlarına tamaşa edərdik. Onun Hamletti xatirimdə silinməz iz buraxıb. Qeyd edim ki, Şekspir pyesləri o illərdə Azərbaycan teatrının repertuarında böyük yer tuturdu. Bir de ki, sənətə yol ev tamaşalarından keçir. İlk rollar, əldəqayırmaya biğ-saqqal, qılınc və əlbəsələr.... Bunlar hamısı şirin yuxuya bənzəyirdi. Gerçeklik isə Teatr Texnikumuna qədəm basdırıbm gündən başladı. Bir dəfə müəlli-mimiz Tuqanov Şekspirə olan marağımı görüb "Şıltaq qızın yumşalması" pyesindən bəzi parçaların tərcüməsini mənə tapşırırdı. Sonra əsəri kurs tamaşası kimi hazırlanırdı. Qremionu oynamadım. Şekspir yaradıcılığı ilə Moskvada Teatr İnstitutunda oxuduğum illərdə də yaxınlaşdım və dəha ciddi məşgul oldum".

T.Kazimov klassiklərə müraciət etse də, tarixi mövzuda yazılımış əsərləri sehnəyə getirse də, Azərbaycan dramaturqlarının müasir mövzuda yazdıqları pyeslər üzərində də böyük həvəslə işləyir, bu sahədə da nai-liyyətlər qazanır. 1964-cü ildə o, görkəmli dramaturq İ.Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi üzərində yaradıcılıq işi aparır. Bundan əvvəl o, xalq yazıçısının "Atayevlər ailəsinde" əsərinə quruluş vermişdi. "Sən həmişə mənimləsən" əsəri böyük uğur qazandı, tamaşacılar tərəfindən rəğbetlə qarşılandı. Tənqid həm pyesin, həm də tamaşanın məziiyyətlərini qeyd etdi, dramaturq və rejissor əmə-



Xalq artisti T.Kazimovun zəngin yaradıcılığı çoxşaxəli, maraqlı və düsünsə dairəsi geniş idi. 1964-cü ildən ömrünün axırına qədər Akademik Milli Dram Teatrının baş rejissor vəzifəsində çalışan T.Kazimov həm də Azərbaycan Dövlət İncəsənət İnstitutunda səmərəli pedaqoji fəaliyyət göstərir, aktyor və rejissor kadrları yetişdirirdi.

T.Kazimov sehnə sənətinin müxtəlif məsələlərinə məqalələr həsr etmişdir. Görkəmli rejissorun A.Gəraybəyli, M.Vəlihanlı, K.Ziya, İ.Osmanlı, Ə.Ağayev haqqında yazdığı monoqrafiyalar genç teatrşunasların stolüstü kitablarına çevrilmişdir.

**Əzizəğa Quliyev,
Əməkdar müəllim,
ADMİU-nun dosenti**